

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası Prezident, Mütəxəssis Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb.

AZERTAC xəber verir ki, müraciətdə deyilir:

- Möhtəriyətli Prezident.

Azərbaycan torpaqlarının böyük bir hissəsinin 30 il ərzində davam eden işğalına son qoyulması, dünyanın hansı səməndə yaşamasından asılı olma- yaqar, her bir azərbaycanlı üçün doğma və eziş olan Qarabağın düşmən tapşığından azad edilməsi dövlətimizin tarixindən on şərəfi sehifə kimi yazılı- caq, bu tarixi gün esrlər boyunca xalqımızın xəfərət və qurum manəbəvi kimi gələcək nesillərin də qəlbini- də özüne yer alacaq.

Iki yüz il bundan əvvəl Rusiya imperiyası ile Qar- carlar dövləti arasında başlanmış Gülistan və Türk- məncən sülh müqavilələri ilə tarixi Azərbaycan tor- paqları iki dövləti arasında bölgəsindən qazanılmışdır. Bundan sonra qədim tarixi və mədəniyyəti malik Azərbay- can xalqı tarixi sonraları məhərlelərdən ayrı-ayrı in- kişaf yolları ilə irəliləməcəbriyyətində qaldı. Eyni zamanda, bura müqavilələrin imzalanması ilə Rusiya Cənubi Qafqazda öz forpostunu yaratmaq məqsədilə Azərbaycan ərazilərində ermənilərin məskunlaşdırılmasına başlıdı. Türkmençay müq- viləsinin neticəsi olaraq 40 min erməni Azərbaycanın müxtəli ərazilərində məskunlaşdırıldı. 1829-cu əlin Dördüncü sülh müqaviləsinin neticələrinə görə isə Osmanlı İmperiyasının ərazilərində yaşadan daha 90 min erməni Naxçıvan, İrəvan və Qarabağ xanlıqlarının ərazilərində yerləşirdi. Bununla müsəlman əhalisinin öz tarixi torpaqlarından sixisidib xaril- masına başlanıldı. Hətta Avropa və Amerika tarixi- ləri tərəfindən də təsdiq olunub ki, Azərbaycan əra- zisində ermənilərin məskunlaşdırılması neticəsin- de təkə 1828-1920-ci illər ərzində artıq iki milyon- dan çox müsəlman əhali mecburi olaraq yaşadıqları ərazilərindən sərgün edilmiş və dəqiç məlum olma- yan sayda insan qəntə yetirilmişdir.

Sovet İttifaqı yaradıldıqdan sonra da ərazilərinin ermənilər tərəfindən təcridən zəbt olunması prosesi davam etdi. Həmin dömdəmə "proletar- beynəlmiləşdirilən" şüurlar ilə maskalanın sovet Rusiyası Ermenistan Azərbaycan ərazilərinin hə- bəsina gələnəsinə elverişli şərait yaradı. Sovet- ələşmənin ilk dövründə cəmi 10 min kvadratkilom- etr ərazisi olan Ermenistan Dörləyəz, Zəngibə- sar, Zengizur və Göyçə mahallaların hesabına ərazilərinin 26 min kvadratkilometrə çatdırıb. Azərbaycanın isə Naxçıvanla olan quru əlaqələri tamamilə kesildi. Qarabağ mahallinin dağ və aran- hissələrinə bölmənə, onun digər hissəsi Zəngi- zurun Ermenistana verilməsi bir vaxtlar ərazisi 14 min kvadratmetrənən çox olmuş tarixi Qarabağ ma- halının yox edilməsine getirib çıxardı. 1920-1986-ci illər ərzində Göyçə və Dilican dərəsi, Naxçıvanın 9 kəndi, Mehri rayonu, Sədərək və Kərkü ərazilərinin bir hissəsi, Laçın rayonunun Qaragöl yayağının, Qubadlı rayonunun Çayəz ərazilərinin, Qazax rayonunun Zod qızıl ərazisinin bir hissəsi, Qazax rayonunun İncədar yayağı və eləvə 2500 hektarlıq torpaq sahələri, Kamarlı, Aslanbəyi və Yaqmaly kəndlərinin ərazilərinin bir hissəsi müxtəli beha- nelərlə bağlı edildi. 1923-cü ildə qondarmalı Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı və bununla erməni əşrələri iddiaların üçün meydən açıldı, Cənubi Qafqaz- da onların esrin sonlarında və bu esrin əvvəllerində yaşanan faciələrin əsası qoyuldu.

1988-ci ilin fevral ayında Dağılıq Qarabağ Mux- tar Vilayeti Xalq Deputatları Soveti səlahiyyəti ol- maya-olmaya əzərmək Azərbaycan Konstitusiyasını- si pozaraq vilayətin Ermenistan SSR-ə birləşməsi haqqında qərar qəbul etdi. Moskvadan destəkçi- siyaseti nəticəsində sonradan açıq herbi əməlyat- larla çevrilən erməni təcavüzü torpaqlarımızın 20 faizi işğalına, 1 milyondan çox insanın öz doğma torpaqlarında qaçqın və məcburi köküne əvərilməsi səbəb oldu. 1991-ci ildə Sovet İttifa- qının süjtündən sonra geniş miqyas almış işğal- cılıq mühərabəsinin gedidişində Azərbaycan Res- publikası ərazisinin 20 faizi, o cümləden Dağılıq Qarabağ bölgəsi və onun ətrafında 7 rayon - La- çın, Kelbəcer, Ağdam, Füzuli, Cəbrayıllı, Qubadlı, Zəngilan Ermenistən silahlı qüvvələri tərəfindən iş- qəldi, on minlərlə soydaşımız yaralandı və ellilər. Ermenistən ərazisindən və Azərbaycanın işğal edilmiş bölgəsindən 1 milyondan çox azərbaycanlı əvəriliyərən dərindən işqəndərildi. İşğalçılıq mühərabəsi zamanı erməni əsvərinə əzərbaycanlılar qazanaraq dünən herb tarixinə yeni şanlı sehifələr qazib. Silahlı Qüvvələrimiz kompleks inkişaf və modernləşdirilməsi ilə bağlı son 17 ilde heyata ke- cirilən herbi siyasetin şəmərəlli döyüş meydandasında 613 nəfər döndən azərbaycanlı milli mənsubiyəti- ne görə vəhşicəsinə qətəl yetirildi, 487 nəfər şəfət- oldu, 1275 sakin girov götürürlərək amansız işğan- cələrə məruz qaldı. Girov götürürlərənən 150 nə- ferin, o cümləden 68 qadının və 26 üzərinə tələyi bugündək melum deyil.

Yalnız 1993-cü ilin iyun ayında Azərbaycan xal- qının Ümummilli Lider Heydər Əliyevin hakimiyə- te qayğılarından sonra Ermenistanın ölkəməzə və xalqımıza qarşı yürütdüyü etnik temizləmə, soyqırımı və işğalçılıq siyasetinə qarşı müqavimət cəbhə- si yaradıldı. Ordunun quruluşu və silahlı qüvvələrinin işğalçılıq mühərabəsi zamanı erməni əsvərinə əzərbaycanlılar qazanaraq dünən herb tarixinə yeni şanlı sehifələr qazib. Silahlı Qüvvələrimiz kompleks inkişaf və modernləşdirilməsi ilə bağlı son 17 ilde heyata ke- cirilən herbi siyasetin şəmərəlli döyüş meydandasında 613 nəfər döndən azərbaycanlı milli mənsubiyəti- ne görə vəhşicəsinə qətəl yetirildi, 487 nəfər şəfət- oldu, 1275 sakin girov götürürlərək amansız işğan- cələrə məruz qaldı. Girov götürürlərənən 150 nə- ferin, o cümləden 68 qadının və 26 üzərinə tələyi bugündək melum deyil.

Yalnız 1993-cü ilin iyun ayında Azərbaycan xal- qının Ümummilli Lider Heydər Əliyevin hakimiyə- te qayğılarından sonra Ermenistanın ölkəməzə və xalqımıza qarşı yürütdüyü etnik temizləmə, soyqırımı və işğalçılıq siyasetinə qarşı müqavimət cəbhə- si yaradıldı. Ordunun quruluşu və silahlı qüvvələrinin işğalçılıq mühərabəsi zamanı erməni əsvərinə əzərbaycanlılar qazanaraq dünən herb tarixinə yeni şanlı sehifələr qazib. Silahlı Qüvvələrimiz kompleks inkişaf və modernləşdirilməsi ilə bağlı son 17 ilde heyata ke- cirilən herbi siyasetin şəmərəlli döyüş meydandasında 613 nəfər döndən azərbaycanlı milli mənsubiyəti- ne görə vəhşicəsinə qətəl yetirildi, 487 nəfər şəfət- oldu, 1275 sakin girov götürürlərək amansız işğan- cələrə məruz qaldı. Girov götürürlərənən 150 nə- ferin, o cümləden 68 qadının və 26 üzərinə tələyi bugündək melum deyil.

Cənab Mütəxəssis Ali Baş Komandan, Sizin reh- berliyinizdən cəmi 44 gün davam edən mühərabəde Azərbaycan beş işğal olmasına 30 il ərzində möhkəmləndirilmiş torpaqlarımızı dömdəndən geri alı. Bir il əvvəl bəyən etdiyiniz "Qarabağ Azərbay- candır!" ifadəsi xalqımızın müqəddəs torpaqlarımız uğurunda savasının ideya esası, qələbəye səslenən lider çağırışıdır. Bütün bulaq və çağırışa səs verdi, birləşdi, qəlebəmizin esasına çevrilib milli birliliyi- zi və həmşəliyimizi formalasdır. Cəmiyyətindən 822, 853, 874, 884 sayılı qətnamələrin icra etməyərək Dağılıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon daxil olmaqla Azərbaycan Respublikasının beynəlxalq se- viyyətdə tanınmış ərazilərinin 20 faizi qanunsuz olaraq işğal altında saxlayıb.

O cümləden 2018-ci ilin aprelində Ermenistan- da baş verən hakimiyət deyişikliyindən sonra Azərbaycana qarşı texbiratlar daha geniş vüset alıb. Ermenistan rəsmiləri öz bayanatları və davranışları ilə səbut edilər ki, bədən neinkin işğal altındakı əraziləri qaytarmağa hazırlaşmış, əksinə, Azərbaycanın yeni ərazilərini işğal etməyi niyyəti güdü. Bu məqsəd Ermenistanın rehberliyi 2020-ci il sentyabrın 27-də növbəti planlaşdırılmış texribata ət atıb. İşğalçı ələnən silahlı qüvvələri müxtəlif növ silahlardan, o cümləden ağır artilleriyadandır istifadə edərək Azərbaycanın yaşayış məntəqələrini və herbi mövqelərini bir neçə istiqamətdən atəş tutublar. Müklü əhali və herbi qulluqçular arasında həlak olun və yaralanınlar olub. Düşmənin hücumunun cavabında Azərbaycan Respublikası BMT-nin Ni- Zamnaməsində uyğun özüñümüşdəfə hüququnun istifadə edərək təcavüzkarı sülhə mecbur etmək məqsədi ilə eks-hükum əməliyyatına başlayıb. Sizin rehberliyinizdən əzərbaycanlı Ordusunun 44 gün ərzindən 613 nəfər döndən azərbaycanlı milli mənsubiyəti- ne görə vəhşicəsinə qətəl yetirildi, 487 nəfər şəfət- oldu, 1275 sakin girov götürürlərək amansız işğan- cələrə məruz qaldı. Girov götürürlərənən 150 nə- ferin, o cümləden 68 qadının və 26 üzərinə tələyi bugündək melum deyil.

Cənab Mütəxəssis Ali Baş Komandan, Sizin reh- berliyinizdən cəmi 44 gün davam edən mühərabəde Azərbaycan beş işğal olmasına 30 il ərzində möhkəmləndirilmiş torpaqlarımızı dömdəndən geri alı. Bir il əvvəl bəyən etdiyiniz "Qarabağ Azərbay- candır!" ifadəsi xalqımızın müqəddəs torpaqlarımız uğurunda savasının ideya esası, qələbəye səslenən lider çağırışıdır. Bütün bulaq və çağırışa səs verdi, birləşdi, qəlebəmizin esasına çevrilib milli birliliyi- zi və həmşəliyimizi formalasdır. Cəmiyyətindən 822, 853, 874, 884 sayılı qətnamələrin icra etməyərək Dağılıq Qarabağ bölgəsi və ona bitişik yeddi rayon daxil olmaqla Azərbaycan Respublikasının beynəlxalq se- viyyətdə tanınmış ərazilərinin 20 faizi qanunsuz olaraq işğal altında saxlayıb.

Sizin adınızın qələbələrinin qəlbində Azərbaycan xalqının qurulmuş mənəbəyi olaraq əbədi yaşa- yacaqdır!

Qarabağ Azərbaycandır! Eşq olsun mütəxəssis! Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!

AHİK-in İcraiyyə Komitəsinin onlayn iclası keçirilib

Noyabrın 19-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) İcraiyyə Komitəsinin onlayn iclası keçirilib.



İlaması barədə qərar verdi. Qarsıdur- maların işçiliyindən əsaslı herbi əməliyyatlarla iş- qəzəbələrinin qarşılıqlı birmənlərənən işləməsi təsdiq edildi.

Sentyabrın 27-də etibarən başlangıç etən iş- qəzəbələrinin qarşılıqlı birmənlərənən işləməsi təsdiq edildi.

Sentyabrın 27-də etibarən başlangıç etən iş- qəzəbələrinin qarşılıqlı birmənlərənən işləməsi təsdiq edildi.

AHİK sedri vurgulayıb ki, Ermenistanın möhəlibiyəti- ni işçiliyindən əsaslı herbi əməliyyatları işləməsi təsdiq edildi.

AHİK sedri vurgulayıb ki, Ermenistanın möhəlibiyəti- ni işçiliyindən əsaslı herbi əməliyyatları işləməsi təsdiq edildi.

AHİK sedri vurgulayıb ki, Ermenistanın möhəlibiyəti- ni işçiliyindən əsaslı herbi əməliyyatları işləməsi təsdiq edildi.

AHİK sedri vurgulayıb ki, Ermenistanın möhəlibiyəti- ni işçiliyindən əsaslı herbi əməliyyatları işləməsi təsdiq edildi.

AHİK sedri vurgulayıb ki, Ermenistanın möhəlibiyəti- ni işçiliyindən əsaslı herbi əməliyyatları işləməsi təsdiq edildi.

AHİK sedri vurgulayıb ki, Ermenistanın möhəlibiyəti- ni işçiliyindən əsaslı herbi əməliyyatları işləməsi təsdiq edildi.

AHİK sedri vurgulayıb ki, Ermenistanın möhəlibiyəti- ni işçiliyindən əsaslı herbi əməliyyatları işləməsi təsdiq edildi.

AHİK sedri vurgulayıb ki, Ermenistanın möhəlibiyəti- ni işçiliyindən əsaslı herbi əməliyyatları işləməsi təsdiq edildi.

AHİK sedri vurgulayıb ki, Ermenistanın möhəlibiyəti- ni işçiliyindən əsaslı herbi əməliyyatları işləməsi təsdiq edildi.

AHİK sedri vurgulayıb ki, Ermenistanın möhəlibiyəti- ni işçiliyindən əsaslı herbi əməliyyatları işləməsi təsdiq edildi.

AHİK sedri vurgulayıb ki, Ermenistanın möhəlibiyəti- ni işçiliyindən əsaslı herbi əməliyyatları işləməsi təsdiq edildi.

AHİK sedri vurgulayıb ki, Ermenistanın möhəlibiyəti- ni işçiliyindən əsaslı herbi əməliyyatları işləməsi təsdiq edildi.

AHİK sedri vurgulayıb ki, Ermenistanın möhəlibiyəti- ni işçiliyindən əsaslı herbi əməliyyatları işləməsi təsdiq edildi.

AHİK sedri vurgulayıb ki, Ermenistanın möhəlibiyəti- ni işçiliyindən əsaslı herbi əməliyyatları işləməsi təsdiq edildi.

AHİK sedri vurgulayıb ki, Ermenistanın möhəlibiyəti- ni işçiliyindən əsaslı herbi əməliyyatları işləməsi təsdiq edildi.

AHİK sedri vurgulayıb ki, Ermenistanın möhəlibiyəti- ni işçiliyindən əsaslı herbi əməliyyatları işləməsi təsdiq edildi.

AHİK sedri vurgulayıb ki, Ermenistanın möhəlibiyəti- ni işçiliyindən əsaslı herbi əməliyyatları işləməsi təsdiq edildi.

AHİK sedri vurgulayıb ki, Ermenistanın möhəlibiyəti- ni işçiliyindən əsaslı herbi əməliyyatları işləməsi təsdiq edildi.

AHİK sedri vurgulayıb ki, Ermenistanın möhəlibiyəti- ni işçiliyindən əsaslı herbi əməliyyatları işləməsi təsdiq edildi.

AHİK sedri vurgulayıb ki, Ermenistanın möhəlibiyəti- ni işçiliyindən əsaslı herbi əməliyyatları işləməsi təsdiq edildi.

AHİK sedri vurgulayıb ki, Ermenistanın möhəlibiyəti- ni işçiliyindən əsaslı herbi əməliyyatları işləməsi təsdiq ed



Vatan deyəndə...



● Büyük zəfər



Suşa 28 il yarılmış işğal altında idi. Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa neinki Azərbaycanın, bütün Qafqazın incisidir... Bu gün Azərbaycan bayrağı Şuşada dalgalanır.

İlham ƏLİYEV

Şuşa Qarabağın baş tacıdır

Gözəl Şuşanın işğaldən azad olunmasından günler keçədə, o anların sevincini o qədər böyük, qüruru elə misilsiz idi ki, bunu ifadə etməkdə çatılık çökirsən. O anlarda bütün məməkət bu fəxarətdə birləşmişdi. Hami şəhər idi, bir-birinə gəzəydinlik verir, "Şuşa, azadlığın mübarək!" deyirdi...

2020-ci ilin 8 noyabri - Müzəffər Azərbaycan Ordusundan ulu yurdun qədim şəhərlərindən biri, Qarabağımızın baş taci Şuşanı erməni işğalçılarından azad etdiyi gün bizi - bu böyük tarihi günün şahidişinən yadınaq belece, bayramı ehalilə-ruhiyəsi ile köçür. Şuşanın təcavüzkarlarının əllerindən xilası xəberi hev bir azərbaycanlı könüllü rəhatlığı getirir. Otuz ilə yaxın işğal altında qalan torpaqlarımızın her qarışı - kənd, qəsəbesi, rayonu, şəhəri, dağlı, dərəsi, təpəsi, yamacı azad edildikcə bu hissələri yaşıdadıq. Qürurlandıq, sevindik və kövrəldik.

Şuşaya gelince, Prezident İlham Əliyev Türkçeyən "A Haber" televiziya kanalına müsahibəsində demişdi: "İşğal edilmiş torpaqların her bir qarışı, her bir şəhər biziñ üçün doğmadır, əzizdir. Menim üçün her bir kəndin deyəri, qıyməti o biri kəndlə müqayisəde, o biri şəhərə müqayisəde eynidir, bərabərdir. Ancaq siz de yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qalbinde xüsusi yeri var. Bu, biziñ tarixi şəhərimizdir, qədim mədeniyətənəkdir. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edib. Ələtə ki, Şuşasız bizim işizmiz yarımçıq olar".

Alinmaz qala sayılan bu şəhərin işğaldən azad edilməsən düşmənen ikiinci Qarabağ mühərribəsində məglub olduğunu etrafın etmekdən başqa çərəsənmişdi.

Qədimin gözəl Şuşa işğaldə qalıqlıca onları - bu şəhərin təməlini qopyan, onu sevən, abadlaşdırın, adını göylərə ucaldın, yoluñan canından keçen insanların ruhu rəhatlıq tapşırıdı. Amma indi o narahat ruhları da sevinir.

O şəhərin her daşı, bənzərsiz memarlıq abidəsi olan her tikiñili Azərbaycan tarixinin bir hissəsidir. Tarixi-

ne nəzər salaq. Bünövüs 1752-ci ilde Qarabağ hökməti Pənahəli xan tərəfindən qoyulub. Ele bu səbəbdən bu şəhər ilk çağlarda Şuşa ile yanaşı, xanın şərefine Pənahəbad adlandırılabilir. İşğaladələ Şuşanın - Seyidli, Cul-falar, Qayıluq, Cuxur mahallə, Dörd çinar, Dördər qurd, Hacı Yusifli, Çöl qala, Qurdalar, Saatlı, Koçerli, Marmayı, Xoca Mərcanlı, Demircilər, Hamam-qabağı, Mərdinli ve Təze məhəllə adlandırıln 17 məhəlləsi vardı.

Şuşa adının mənşəyi haqqında müxtəlif fikirlər irəli sürülb. Erəmizin II əsrində yaşamış qədim Roma tarixçisi Tasit Korneli Qafqaz ərazisində dəndən türk tayfasına məxsus Sosu (latın dilində "s" sessi yoxdur) şəhərinin olması haqqında məlumat verib. Xalq əfsənesine görə, bu yerlərin həvəsi bülüm kimi saf ve şəfəfi olduğunu onu "Şuşa" (şuşa) adlandırmırlar.

Bəzi mənbələr görə, "Şuşa" sözü Azərbaycanda skiflər məxsus olduğunu ehtimal edir. Sözdə birinci "ş" sessi sonrakı "s" sessini öz mexrecine salmışdır (assimiliyasiya) ve "Şuşa" deyimi alıñır. Menbələr Şuşa şəhərinin adı türk tayfları və türk sözülləri ilə izah olunur. Sıx qayalarla ehət oluduğu üçün bezen "Şişa" da deyilib. Tedqiqatların bəziləri isə Şuşa sözünün türk dilində menasını "uc", "yüksek" olan "ş" komponenti ilə əlaqənləndirir.

Bəzi tədqiqatçılar da Şuşa adının qədim türk sərkərdəsinin (e. ə. 344-334) - Makedonyalı İşgəndərlə vurulan sexsin təkirdiyi "Su" qalası ilə eyniliyini, Sumər (su-er) adı ilə səslesdiyini qeyd edirlər.

Şuşa hökməti Pənahəli xan ərzəzinin düşmənlərdən qorumaq məqsədilə dəfələr görüb. Xanlığın ən strateji mövqelərində müdafiə qurşularının tikintisini başlađı. 1748-ci ilde Bayat Qalası, 1752-ci ilde isə Şahbulag qalası tikilib.

Tarixin müxtəlif döñəmlərində Şuşanın başı çox müsibətlər çəkib.

● Əsgərə məktub

Düşmənin diz çökdürülməsi bir oğul anası kimi məni çox qürurlandırdı



dua etdim. Beyləqanda iyişimliş əsgəri borcunu verib qayıtdı. Ele hey deyirində ki, ana, yaxşı topçuyam, kaş, döyüşləri başlayayıd, mən də öz güzümü ermənilərə göstərəydim, biz meglub değilik.

Əsgərlədə top komandiri olmuşdur. Oğlum, bu dəfə arzuna çatdırın, çox sevinirəm! Bundan böyük qürur hissi olə bilərəm ana üçün?! Çünki sən de dəşənənə ləyləyi cavab verən Ordunun sıralarında, ön cəbhədəsin!

Ali Baş Komandanımız İlham Əliyevin işğaldən azad edilmiş Füzili ve Cəbrayıl rayonlarında bu günlərdə sefəri biz ərazilərimizi döyüşərək azad edib, üzrəngli bayrağımızı qaldıran, Ali Baş Komandanı hər bir omrına hazır olan əsgər və zabitərimizə yazırıam.

Müzəffər Ordumuzun qalibiyyət bayrağı ilə düşməni diz çökdürməsi bir ana kimi məni də çox sevindir. Ələtə, bu Qəlebə Ali Baş Komandanımız İlham Əliyevin, onun rehbərliyi ilə son 15-20 ilde formalasın, güclənən Milli Ordumuzun ve xalqımızın birliliyinin tentənsidir.

Əziz övladım İbadov Əkber Ağamirzə oğlu, sən də, digər əsgər yoldaşların kimi, Qarabağın cennət güşələrini, işğaldə qalan ərazilərini, füskəkarlığını ancaq şəkillərdən və videokadrlardan görmüsən. 1994-cü ilin aprelində Bakı şəhərinin Yasamal rayonunda anadan oldun. 2000-ci ilde Bakı şəhərindəki 286 sayılı məktəbə getdi. Orta məktəbi bitirdikdən

sonra 2010-2012-ci illərdə Bakınovdakı 12 sayılı Bakı Peşə Liseyində təyara hissələrinin mexaniki ixtisasına yiyələndi.

Hələ 2012-ci ilde herbi xidmetə yollanında mənə dədin ki, ana, Qarabağımızı azad etmek şərəfi mənim alına yazılbsa, xoşbəxtəm!

Doğrusu, bütün analar kimi, mən de qan-qada istəməsim. Vətənə sağ-salaman xidmətinə başa vurub geri qayıtmağın üçün gecə-gündə

rincə görə komandanlıq tərəfindən təşəkkürnamələr, fezli fərمانlar almışdım. Bununla mən, atan, qardaşın, qohumlar qurur duydurduq. Ele həmin Vətən sevgisinə de sənin on cəbhəyə könülli getməyinə vesilə oldı.

Əsitedik ki, sizin kimi topçularımızın döşənmişin atəş nöqtələrinə susdurmaqdə daha çox xidmətləriniz olub. Mən bilirim ki, ön cəbhədə döşənmişlərinin hər birinin Vətən üçün döşənən qəlbini var! Düşməni diz çökdürməyinə də eley bu sevginə bəhəresidir.

Şəhid anaları başını dik tutub, "Vətən sağ olsun!" - deyir. Siz əsgər bələdələrinə Şuşamızı azad etmək üçün, hətta, qəddar döşəmənələrə elbəy xaya da döyüdünütür!

Zəfəriniz, Qəlebəniz məbarek!

dua etdim. Beyleqanda iyişimliş əsgəri borcunu verib qayıtdı. Ele hey deyirində ki, ana, yaxşı topçuyam, kaş, döyüşləri başlayayıd, mən də öz güzümü ermənilərə göstərəydim, biz meglub değilik.

Əsgərlədə top komandiri olmuşdur. Oğlum, bu dəfə arzuna çatdırın, çox sevinirəm! Bundan böyük qürur hissi olə bilərəm ana üçün?! Çünki sən de dəşənənə ləyləyi cavab verən Ordunun sıralarında, ön cəbhədəsin!

Ali Baş Komandanımız İlham Əliyevin işğaldən azad edilmiş Füzili ve Cəbrayıl rayonlarında bu günlərdə sefəri biz ərazilərimizi döyüşərək azad edib, üzrəngli bayrağımızı qaldıran, Ali Baş Komandanı hər bir omrına hazır olan əsgər və zabitərimizə yazırıam.

Müzəffər Ordumuzun qalibiyyət bayrağı ilə düşməni diz çökdürməsi bir ana kimi məni də çox sevindir. Ələtə, bu Qəlebə Ali Baş Komandanımız İlham Əliyevin, onun rehbərliyi ilə son 15-20 ilde formalasın, güclənən Milli Ordumuzun ve xalqımızın birliliyinin tentənsidir.

Hələ 2012-ci ilde herbi xidmetə yollanında mənə dədin ki, ana, Qarabağımızı azad etmek şərəfi mənim alına yazılbsa, xoşbəxtəm!

Doğrusu, bütün analar kimi, mən de qan-qada istəməsim. Vətənə sağ-salaman xidmətinə başa vurub geri qayıtmağın üçün gecə-gündə

1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə yandırılıb. Qarabağın gözə bəbəyi Şuşa şəhəri 1992-ci il mayın 8-də erməni herbi birləşmələri tərəfindən işğal edilib. Şuşanın işğalı nticəsində şəhərdə 195 nəfər azərbaycanlı xüsusi amansızlıqla qetl yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri ellil olub, 552 nəfər valideyinlər itirib. Əsir və girov götürülmüş 58 azərbaycanlıının taleyi barədə hələ də məlumat yoxdur. 20 mündən artıq ehəli isə doğma yuvasını terk edərək məcburi kökünlü həyatı yaşamalı olub.

Ermeni vandalları azərbaycanlıların tarixi izlərini silmək üçün her vəsiyətə ilə atıldılar. 600-ə yaxın tarixi məmərlilik abidəsini, hemçinin Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Panah Vaqifin məqbərəsini, 22 ümumtehsil məktəbinin, medeni-maarrif, kənd təserrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbinin, 8 mədəniyyət evinin, 22 klubunu, 31 kitabxananı, 2 kinoteatrı, 8 məzeyi, eləcə də Şuşa Tarix Muzeyini,

1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə yandırılıb. Qarabağın gözə bəbəyi Şuşa şəhəri 1992-ci il mayın 8-də erməni herbi birləşmələri tərəfindən işğal edilib. Şuşanın işğalı nticəsində şəhərdə 195 nəfər azərbaycanlı xüsusi amansızlıqla qetl yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri ellil olub, 552 nəfər valideyinlər itirib. Əsir və girov götürülmüş 58 azərbaycanlıının taleyi barədə hələ də məlumat yoxdur. 20 mündən artıq ehəli isə doğma yuvasını terk edərək məcburi kökünlü həyatı yaşamalı olub.

Ermeni vandalları azərbaycanlıların tarixi izlərini silmək üçün her vəsiyətə ilə atıldılar. 600-ə yaxın tarixi məmərlilik abidəsini, hemçinin Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Panah Vaqifin məqbərəsini, 22 ümumtehsil məktəbinin, medeni-maarrif, kənd təserrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbinin, 8 mədəniyyət evinin, 22 klubunu, 31 kitabxananı, 2 kinoteatrı, 8 məzeyi, eləcə də Şuşa Tarix Muzeyini,

1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə yandırılıb. Qarabağın gözə bəbəyi Şuşa şəhəri 1992-ci il mayın 8-də erməni herbi birləşmələri tərəfindən işğal edilib. Şuşanın işğalı nticəsində şəhərdə 195 nəfər azərbaycanlı xüsusi amansızlıqla qetl yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri ellil olub, 552 nəfər valideyinlər itirib. Əsir və girov götürülmüş 58 azərbaycanlıının taleyi barədə hələ də məlumat yoxdur. 20 mündən artıq ehəli isə doğma yuvasını terk edərək məcburi kökünlü həyatı yaşamalı olub.

Ermeni vandalları azərbaycanlıların tarixi izlərini silmək üçün her vəsiyətə ilə atıldılar. 600-ə yaxın tarixi məmərlilik abidəsini, hemçinin Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Panah Vaqifin məqbərəsini, 22 ümumtehsil məktəbinin, medeni-maarrif, kənd təserrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbinin, 8 mədəniyyət evinin, 22 klubunu, 31 kitabxananı, 2 kinoteatrı, 8 məzeyi, eləcə də Şuşa Tarix Muzeyini,

1905, 1920 və 1992-ci illərdə Şuşa üç dəfə yandırılıb. Qarabağın gözə bəbəyi Şuşa şəhəri 1992-ci il mayın 8-də erməni herbi birləşmələri tərəfindən işğal edilib. Şuşanın işğalı nticəsində şəhərdə 195 nəfər azərbaycanlı xüsusi amansızlıqla qetl yetirilib, 165 nəfər yaralanıb, onlardan 150 nəfəri ellil olub, 552 nəfər valideyinlər itirib. Əsir və girov götürülmüş 58 azərbaycanlıının taleyi barədə hələ də məlumat yoxdur. 20 mündən artıq ehəli isə doğma yuvasını terk edərək məcburi kökünlü həyatı yaşamalı olub.

Ermeni vandalları azərbaycanlıların tarixi izlərini silmək üçün her vəsiyətə ilə atıldılar. 600-ə yaxın tarixi məmərlilik abidəsini, hemçinin Pənahəli xanın sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evini, Molla Panah Vaqifin məqbərəsini, 22 ümumtehsil məktəbinin, medeni-maarrif, kənd təserrüfatı texnikumlarını, orta ixtisas musiqi məktəbinin, 8 mədəniyyət evinin, 22 klubunu, 31 kitabxananı, 2 kinoteatrı, 8 məzeyi, eləcə də Şuşa Tarix Muzeyini,

1905, 1920 və 1992-ci illərdə Şuşa üç də

“Ağdam mənim üçün bütöv ailə tablosudur”

Ədalət Muradovun “Qarabağ şikəstəsi” nisgili, Güllüçə həsrəti və ən böyük arzusu...

♦ Qarabağ səhbətləri

Kəndə yaxınlaşmışca həyəcanı, ürkən döyüntüləri də artırdı. Yolboyu bir dəqiqlişdən, belə gözünən cimərimizi almamış, sohəri dirigözü açmışdı. Görəsən kələsi salamatdım, başlarına bir iş gəlməyibimi, bəlkə...?

Bəlkələr, şübhələr, narahatlı və qorxular az qalrdı beynini dəlib keçə...
Qarışq hissələr burulğanında var-gəl edə-edə kəndin mərkəzində çatanda dikindi. Bura həmin o yer idimi? Həni bəs əvvəlki izdiham?! Axi bura hər zaman kənd əhlilərlə olardı - səhbət edən kim, çay içən, domino oynayan kim, alış-veriş edən kim...



İndi isə o səs-küdən əsər-əlamət qalmamışdı. Hər yan bombos id. Bu dəhətli süküt əsinin içini paramparça edir, hem de ürpədir, vahiməye salırı. Səssizlilik yarın evlərinə doğru addımla yandı, qorxuduğu mənzərə ilə rastlaşı. Heyətde, evde heç kim yox idi. Aile üzvlərindən yalnız qardaşı kənddə qalmışdı. Qızığın döyüşlər getdiyi üçün anası, xanımın və uşaqlar Göyçaya məktəbdə meskunlaşmamı olımsıdalar.

Vaxt itirməndən Göyçaya gələr, məktəblərinən aile üzvlərini tapır. Anasına illərin həsrətlisi kimi sarılıb, bağınna basır, solğun-zəndən, yorgan, qəmli, yaş dolu gözlərindən, bəyaz saçlarından öpür...

Ela bu anda uzaqdan “Qarabağ şikəstəsi”nin sədələri ucalır...

27 il boyunca vətən həsrətinin, yanlığının terənnümü on “Qarabağ şikəstəsi”nə her gün qulaq asır. Hər dəfə diniyədən də o aile xatirələr, o sehnəni gözünün öndən canlanırdı, bu hadisədə bir rəmzi mənə axtarı.


Nəhayət, 27 il sonra doğma ata-baba yurduna erməni işğalından qurtulanda o gün səslənen müsəqinin mənasını anlayı...

Ana ilə balanın görüş məqamında eşidilən “Qarabağ şikəstəsi” əsində hər şeyin bitmədiyi, balanın ana vətəne yendən qovuşacağınnı eks-səsədi, ümidi səsi imiş...

“Qarabağ səhbətləri”ndə bu dəfə Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, iqtisad elməri doktoru, professor Ədalət Muradovla birləşdik Ağdamın Güllüçə kəndində keçən uşaqlıq illərinə qayıtdıq, kövrək xatirələrə sigəcik, qəlebə sevincini bələdüdük...

Mənim üçün Ağdam atalı-analı günlərimdir

- “Ağdam sizin üçün nədir?” sualına cavab vermekdə çətinlik çəkərem. O hissələri sözlə ifadə etmək çox çətindir, mümkinləşsizdir. Bu ele bir duygudur ki, ruhum danışa bilsəydi, izah edə bilerdi bəlkə...



Ağdamdan 15 yaşında çıxmışma baxmayaq, ruhum hələ da Ağdamdır. Mənim üçün Ağdam atalı-analı günlərimdir. Mənim üçün Ağdam anamın şirin, hezin laylasıdır. Bacılı-qardaşları, valideynli böyük, bütün bir ailə tablosudur mənim üçün Ağdam...

Ağdam deyəndə gözümüzün öndən kənddəki heyatın, uşaqlığım, ailəmə bağlı xatirələrim, məktəb illərin canlanırdı. Biz məktəbə gedən yoluñən sahəndə qəbiristanlıqları vardi. Orda uyuyan atamın, babamın, nəmənin məzarları gözlerimin qarşısında durur...

Mənce, bütün insanlarda belədir - doğulduğu torpaq onun güc, enerji məbədidir. Ağdam mənə dənə güclü olduğum vaxtları xatırladır...

1962-ci ilde Ağdam rayonunun Güllüçə kəndində dünyama gəlmışəm. 8-ci sinif qədər Güllüçə kənd orta məktəbinde oxumışam. Ailedə 12 uşaq idik - 8 qardaş, 4 bacı. Mən onuncu uşaqam. Məndən sonra bir qardaşım və bir bacım olub. Atamı çox az görmüşəm, o qədər de xatırlamıram. Böyük Vətən mühabibəsində yaralanmış, bədənində qəl-



pə qalmışdı. O qələp qanına zəherləmə vermişdi.

4 yaşım olanda atam dünyasını dəyişdi. Onda qardaşım 2 yaşı vardi. Anam isə sonbeşik bacıma hamile idi. 1966-ci ilin noyabrında atamı rehmətə getdi, mardə bacım dünyaya geldi. Adını Hirçan qoyular. Baca anıza ve Zakir atalıq etdi. Anamın isə məməyə ve Zakirin şəhəmət hesabına biz atasılılığı hiss etmemişik. Zakirin onda 16 yaşı vardi, hələ məktəbi bitirmemişdi. Böyük qardaşım Bakıda institutda oxuyordu. Çox çətin zamanlar idi. Amma könülmüz zəngin, özümüz mehrəban olmuşuq, hamımız bir-birimizi çox istemmişik, anamız isə özümüzdən oludum...

Anam mağazada işləyirdi, atamını işini davam etdirirdi. Çox yoruldu. Bıdə çəlçilişdən ev işlərində ona el tuaq. Ailede oğlanın və ya qız olaraq iş bölgüsü olmazdı. Lazım geləndə oğlanları da evi temsilərdən, süpurlərdən. Suyu kendimizin içindən axan çaydan, ya da arteziyanlarından getirirdik. Yegane aile idik ki, bize bu işi oğlanlar edirdi.

Bugünkü kimi yadımdırad, böyük bacım Bakıda universitedə oxuyordu deyə herden qardaşlarımda da yemek bışırırdı. Anam isənən gələndə ona çay verirdi. Həqiqi manada sırf Azərbaycan ailesinə məxsus deyərləri özündə ehtiva edən aile olmuşuq. Bütün bu müsənəbatlırə görə anamın ruhu qarşısında başı eyirəm...



Atasız olduğumu qəbul edirdim, ancaq yetim olduğumu yox...

- Təbii ki, hamımız anamın bisirdiyi yeməkləri ləzzətli, istahla yeyirdik. Onun elindən çıxan bütün yeməklər dadlı olurdı. Menim üçün yemək dəməndən. Kartof suyu bisirərdi. O sorbani başqa heç yerde yeməməyim. Yalnız kartof və su ilə bisirərdi, amma qırtıma dadi verirdi... Yəqin bütün kışılara ailə qurduları ilə dönməldən xanımların bisirdiyi yeməkləri ana yeməyi ilə müqayisə edib qiymət verirəd. “Yaxşıdır”, “pis deyil” o deməkdir ki, yeməyin dadi ana yeməyinə benzəyir, ya yox.

Biz o biri kendi uşaqları kimi deyildik. Yəqin bu, atasızlıqla irəli gəldi. Məsələn, kəndin ortasında, küçəyə çıxmək demək olar qadağan idi. Anam isədidiyi mağazaya getmek üçün kəndin mərkəzindən keçməlidir. Kəndin kışılıri axşamlar orda yığışış səhət edirdilər. Həmisi ordan keçib anamın mağazasına gedəndə fikirələr kəndi, kənən de bir gün gelib kışılırlar burda durardı.

Sonra böyüdüm, Bakıdan, ya Kiyevdən kəndə gələndə o hiss hələ de içimdə qalmışdı. Amma o zaman da bu istəyimi həyata keçirəbilmədim, kompleks yarandı. Bir de çox isteyirdim çayxana-da oturm. Amma mənə o icazə verilməmişdi. Indi de etiraf edim ki, iller boyunca böyük, bütün bir ailə tablosudur mənim üçün Ağdam...

Ağdam deyəndə gözümüzün öndəndən kənddəki heyatın, uşaqlığım, ailəmə bağlı xatirələrim, məktəb illərin canlanırdı. Biz məktəbə gedən yoluñən sahəndə qəbiristanlıqları vardi. Orda uyuyan atamın, babamın, nəmənin məzarları gözlerimin qarşısında durur...

Mənce, bütün insanlarda belədir - doğulduğu torpaq onun güc, enerji məbədidir. Ağdam mənə dənə güclü olduğum vaxtları xatırladır...

1962-ci ilde Ağdam rayonunun Güllüçə kəndində dünyama gəlmışəm. 8-ci sinif qədər Güllüçə kənd orta məktəbinde oxumışam. Ailedə 12 uşaq idik - 8 qardaş, 4 bacı. Mən onuncu uşaqam. Məndən sonra bir qardaşım və bir bacım olub. Atamı çox az görmüşəm, o qədər de xatırlamıram. Böyük Vətən mühabibəsində yaralanmış, bədənində qəl-

Biz də kitabları oxuyaraq dünyagörüşümüzü, biliyimizi artırırdı.

Məktəbimizdən aile xoş xatirələrim cuxdur. Amma ele xatirələr var ki, məni indi de ağırdır. Inanın, indi de xatirələyanda çox pis oluram. Sinfimizdə bir qız mənə yetim demişdi. Bu söz mənə mənə zərər vurmuşdu sanki... Atasız olduğumu qəbul edirdim, ancaq yetim olduğumu yox...

Decel usaq deyildim. Dərslərimi yaxşı oxuyurdum. Şəref lövhəsində asılan şəkilim indi de qalır. Bütün müslimlərimi bu yaşımı qədər xatirələyirmə. Bir aile oğlanın və ya qız olaraq iş bölgüsü olmazdı. Lazım geləndə oğlanları da evi temsilərdən, süpurlərdən. Suyu kendimizin içindən axan çaydan, ya da arteziyanlarından getirirdik. Yegane aile idik ki, bize bu işi oğlanlar edirdi.

Həmisi məktəbə gedəndə anam meni yola salırdı. Bu gün de o səhər gőzümüzün öndəndə. Bir gün çökərmişir, işləyəcək üçün tərəfən yoxdu. Bütün müslimlərimi ağızına bax. Mən de bütün baxışlarını ağızına yönəldirdim. Anamın sözünü yera salımaq üçün bütün dərs boyu gőzümü müslimlərinən ağızından çəkmirdim. Məktəbən qərəmətliyən efrəsi idi. Anamdan xahiş etdim ki, ona bir hədiyyə alınsın. İndiye kimi yadimdı, qutuda 6-dən armudu stekan almışdı. Getdim evlərime, hədiyyəmə verdim, vidaslaşdım, ikimiz isə ailelərə gəldi...

Məktəbdə oxuyanda güleşle məşğul olurdum. 7-8-ci sınıflarda oxuyanda Ağdam şəhər mərkəzində keçirilən yarışlarda iştirak etdim. Məktəbən meşqərəzəm zamanı yaşa xeyli böyük olan bir şəxs monimle güleşirdi. Ele taktika seçirdi ki, məni tamamilə gücdən salı, sonra mağlub edirdi. Bir defə böyük qardaşım gelib bizim döyüşü izledi. Dedi, döşəyin üstündə çox ora-bura qaçma, seni bili-rəkəndən yorur. Ondan sonra taktikani deyidim...

Məktəbdə oxuyanda güleşle məşğul olurdum. 7-8-ci sınıflarda oxuyanda Ağdam şəhər mərkəzində keçirilən yarışlarda iştirak etdim. Məktəbən meşqərəzəm zamanı yaşa xeyli böyük olan bir şəxs monimle güleşirdi. Ele taktika seçirdi ki, məni tamamilə gücdən salı, sonra mağlub edirdi. Bir defə böyük qardaşım gelib bizim döyüşü izledi. Dedi, döşəyin üstündə çox ora-bura qaçma, seni bili-rəkəndən yorur. Ondan sonra taktikani deyidim...

Atasız olduğumu qəbul edirdim, ancaq yetim olduğumu yox...

- Təbii ki, hamımız anamın bisirdiyi yeməkləri ləzzətli, istahla yeyirdik. Onun elindən çıxan bütün yeməklər dadlı olurdı. Menim üçün yemək dəməndən. Kartof suyu bisirərdi. O sorbani başqa heç yerde yeməməyim. Yalnız kartof və su ilə bisirərdi, amma qırtıma dadi verirdi... Yəqin bütün kışılara ailə qurduları ilə dönməldən xanımların bisirdiyi yeməkləri ana yeməyi ilə müqayisə edib qiymət verirəd. “Yaxşıdır”, “pis deyil” o deməkdir ki, yeməyin dadi ana yeməyinə benzəyir, ya yox.

Biz o biri kendi uşaqları kimi deyildik. Yəqin bu, atasızlıqla irəli gəldi. Məsələn, kəndin ortasında, küçəyə çıxmək demək olar qadağan idi. Anam isədidiyi mağazaya getmek üçün kəndin mərkəzindən keçməlidir. Kəndin kışılıri axşamlar orda yığışış səhət edirdilər. Həmisi ordan keçib anamın mağazasına gedəndə fikirələr kəndi, kənən de bir gün gelib kışılırlar burda durardı.

Sonra böyüdüm, Bakıdan, ya Kiyevdən kəndə gələndə o hiss hələ de içimdə qalmışdı. Amma o zaman da bu istəyimi həyata keçirəbilmədim, kompleks yarandı. Bir de çox isteyirdim çayxana-da oturm. Amma mənə o icazə verilməmişdi. Indi de etiraf edim ki, iller boyunca böyük, bütün bir ailə tablosudur mənim üçün Ağdam...

Ağdam deyəndə gözümüzün öndəndən kənddəki heyatın, uşaqlığım, ailəmə bağlı xatirələrim, məktəb illərin canlanırdı. Biz məktəbə gedən yoluñən sahəndə qəbiristanlıqları vardi. Orda uyuyan atamın, babamın, nəmənin məzarları gözlerimin qarşısında durur...

Mənce, bütün insanlarda belədir - doğulduğu torpaq onun güc, enerji məbədidir. Ağdam mənə dənə güclü olduğum vaxtları xatırladır...

1962-ci ilde Ağdam rayonunun Güllüçə kəndində dünyama gəlmışəm. 8-ci sinif qədər Güllüçə kənd orta məktəbinde oxumışam. Ailedə 12 uşaq idik - 8 qardaş, 4 bacı. Mən onuncu uşaqam. Məndən sonra bir qardaşım və bir bacım olub. Atamı çox az görmüşəm, o qədər de xatırlamıram. Böyük Vətən mühabibəsində yaralanmış, bədənində qəl-

Kiyevdə oxuyanda yol pulum olma-dığı üçün 2 il kəndə gələ bilmədim. Amma bunu evdə heç kimsə deməmişdim. Məktəbdə yalandan yazdırırdı ki, istirahətə getmişəm. Axıra qəder de anam bunun gerçek sebebini bilmədi. Demiröylə stansiyası kənddən 7-8 kilometr aralı yerləşirdi. Məni vağzala qarادaşım öz masını ile aparırdı. Qatara Bakıya, ordan da Kiyeve gedirdim.

Her dəfə evdən çıxanda anam mənə pul verirdi. Mən de o pulun yarıdan coxunu aparıb yastığın altına qoyurdum. Ve darvazadan çıxanda anamı görürənə deyirdim yastığın altına baxarsan. Qiyurdımdı anama...

Bu, ele-bele, söz xatirin deyilmiş söz deyil. Qaçqın, köçkünlər ifadəsinin ağırlığını göstərən yanınamadır. Her kəs de istisnasız deyir ki, gedən kimi torpağı öpəcək. Hami torpağı İlər yaxşıdır. Hər kəs de torpağı İlər yaxşıdır. Ümildə yaşlısam. Ali Baş Komandan xalqımızın, ölkəmizin həyatında yeri var. Qaçqın anamı qiyurdımdı anama...

Sonra mənə məktub göndərdim, ürəkdəğəylan sözər yazdım. Amma səhənə hemisi tekrarlanırdı...

Bu, ele-bele, söz xatirin deyilmiş söz deyil. Qaçqın, köçkünlər ifadəsinin ağırlığını göstərən yanınamadır. Her kəs de istisnasız deyir ki, gedən kimi torpağı öpəcək. Hami torpağı İlər yaxşıdır. Ümildə yaşlısam. Ali Baş Komandan xalqımızın, ölkəmizin həyatında yeri var. Qaçqın anamı qiyurdımdı anama...

Bu, ele-bele, söz xatirin deyilmiş söz deyil. Qaçqın, köçkünlər ifadəsinin ağırlığını göstərən yanınamadır. Her kəs de istisnasız deyir ki, gedən kimi torpağı öpəcək. Hami torpağı İlər yaxşıdır. Ümildə yaşlısam. Ali Baş Komandan xalqımızın, ölkəmizin həyatında y



Nəqliyyat blokadasından çıxması Naxçıvana iqtisadiyyatını daha sürətlə inkişaf etdirməyə imkan verəcək

Qars-İğdır-Naxçıvan dəmir yolu xəttinə qoşulduğundan sonra muxtar respublika həm də beynəlxalq marşrutların keçdiyi məkana çevriləcək

Əvvəl 1-ci səh.

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildikdən sonra Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu ilə yüksək təsəbbüsün icrasında mühüm rol oynayır. Onu da vurğulamaq istərdik ki, bu marşrutun alda edilmişsi uğrunda qonşu dövlətlər bizi ziddi rəqabət aparırlar. Lakin marşrut üzrə bütün işlərin vaxtında görülməsi sayəsində qonşu dövlətlər rəqabət qalib geldik.

Azərbaycandan Naxçıvana dəmir yolu eləqəsinin başlığı isə "Şərqi-Qərbi", "Şimal-Cənub" dəhlizləri ilə bağlı yeni situasiya yaradır. Prezident İlham Əliyevin bu siyasi gedisi gələcəyə hesablanmış nəhəng geosiyasi ve iqtisadi layihə kimi mühüm ehemmiyyət daşıyır. Cənubi marşrutun fealiyyətə başlaması Azərbaycanın mövcud nəqliyyat ötürü üçün imkanlarını daha da artıracaq. Bu, ölkəmizə geniş iqtisadi imkanlarla yanaşı, həm de böyük siyasi divindərlər getirəcək. Əvvələ ona görə ki, Azərbaycan-Naxçıvan marşrutu mövcud Bakı-Tbilisi-Qars dəmir yolu marşrutundan 344 kilometr qıṣadır. Sözsüz ki, belə hal yük göndərən və yüksək qəbul edən tərəflər üçün çox sərfəlidir. Dövlətlərəsindən təcərətə bu faktor xüsusi önem verilir. Cənubi mesafe qısqaldıraq daşınma xərcləri ucuzlaşdır.

Diger mühüm ehemmiyyət daşıyan fakt odur ki, alternativi çox olan her bir marşrut daha etibarlı sayılır. Məsələn, her hansı bir səbəbdən - ister siyasi, isterse də təbii, yaxud texnogen qəzalar üzündən Bakı-Tbilisi-Qars marşrutu fealiyyətinə dayandırısa, yüksək tərəfənən qonşu dövlətlərin də iqtisadiyyatına müsbət təsir göstərəcək. Mehri üzərində yeni marşrutun açılması ilə, Cənubi Qafqazda Türkiye ərazisi de daxil olmaqla, geniş dairəvi ol ortaya çıxacaq. Bu isə yüksək tərəfələri demir yolu vasitəsi daşınmasına imkan verəcək. Əlbəttə, bu imkandır Azərbaycan tərəfi də eyni derecədə istifadə edəcək.

Bu da o deməkdir ki, Naxçıvanara qarşı tətbiq olunan əlaqələrin yenidən qonşu dövlətlərin fealiyyətə yaxınlaşdırılmasına, yüksək seviyyədə teşkil olunmasından danışın baş direktör Ermenistanın Azərbaycanca təcavüzündən de səhəb açılmış. O qeyd edil ki, döşəminin 30 ilə yaxın müddətində torpaqlarımızı işgəl etməsi nəticəsində "Azərpoç" ölkə ərazisində tam oraq poçt məbadiləsinin həyata keçirə biləmirdi. Artıq rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işgal altında olan torpaqlarımızı azad edib. Həmim arazilərdə yaxın zamanda yeni poçt mənzələri fealiyyətə başlayacaq.

E.Əfəndiyev vurğulayıb ki, COVID-19 pandemiyası dövründə "Azərpoç" MMC, beynəlxalq sahədə öz fealiyyətini Ümumdünya Poçt İttifaqının (ÜPI), ölkə daxilində isə ÜPI, eləcə də Azərbaycan hökumətinin tələb və tövsiyelerin uyğun layiqincə yerine yetirir. Ölkə daxilindən poçt məbadiləsinin yüksək seviyyədə teşkil olunmasından danışın baş direktör Ermenistanın Azərbaycanca təcavüzündən de səhəb açılmış. O qeyd edil ki, döşəminin 30 ilə yaxın müddətində torpaqlarımızı işgəl etməsi nəticəsində "Azərpoç" ölkə ərazisində tam oraq poçt məbadiləsinin həyata keçirə biləmirdi. Artıq rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işgal altında olan torpaqlarımızı azad edib. Həmim arazilərdə yaxın zamanda yeni poçt mənzələri fealiyyətə başlayacaq.

E.Əfəndiyev öncə dövr ərzində Avropa Poçt İttifaqının üzv olmasına baxmayaraq, "Azərpoç" MMC-nin bu qurumun bir çox torpaqlarına dəvət alaraq onların işində müşahidəçi qismində aktiv iştirak etdiyi bildirib.

Sonda Avropa Poçt İttifaqının üzvü olan 53 ölkə arasında Azərbaycanın quruma üzv qəbul olunması üçün qapalı səsverme keçirildi. Neticədə "Azərpoç" MMC Avropa Poçt İttifaqının üzvlüyünə qəbul edilib.

"Məşğulluq" altsistemi üzərindən 92 min şəxs iş yerlərinə e-qaydada göndərişlər alıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin "Məşğulluq" altsisteminə işçilər tərəfindən daxil edilmiş və kəndlərinə üzrə işsiz və işxartanalarla elektron qaydada göndərişlər verilmiş davam edir.

Bu il sistemlərinə 92 min şəxs iş yerlərinə e-qaydada göndərişlər verilib. Hazırkı "Məşğulluq" altsisteminde 31 min şəxsin quruma üzv qəbul olunması davam edir.

Xatırla ki, işçilər yeni iş yeri və boşalan iş yeri arasında məlumatları "Məşğulluq haqqında" qanuna əsasən en gec 5 iş günü müddətində "Məşğulluq" altsistemindeki vəkansiya bankına daxil etməlidirlər. Bununla onlar işçiliyinə olan telebatlarının cəvək şəkildə ödenmişsinə nail olurlar.

İşsiz iş yeri və işxartanalar işe altsisteme daxil olaraq, peşə və ixtisaslarına uyğun vəkansiylar üzrə operativ şəkildə e-qaydada göndərişlər edir, hansısa quruma müraciət etmədən qısa vaxt da şəffaf şəkildə işləməmişsinə nail olurlar.

İşsiz iş yeri və işxartanalar işe altsisteme daxil olaraq, peşə və ixtisasına uyğun vəkansiylar üzrə operativ şəkildə e-qaydada göndərişlər edir, hansısa quruma müraciət etmədən qısa vaxt da şəffaf şəkildə işləməmişsinə nail olurlar.



2020-ci ilin yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizində yük daşımaları haqqında

Yüklerin 16621,7 min tonu ve ya 55,7 faizi avtomobil nəqliyyat, 9532,7 min tonu ve ya 31,9 faizi demir yolu nəqliyyatı, 3711,2 min tonu ve ya 12,4 faizi dəniz nəqliyyatı ilə daşınmışdır.

Dəhliz vasitəsilə daşınmış yüklerin 20,4 faizi və ya 6095,3 min tonunu tranzit yükler təşkil etmişdir.

Toxuculuq, geyim və ayaqqabı sahələrində məhsul istehsalı 378 milyon manata çatıb

Bu ilin 10 ayında toxuculuq sənayesi, geyim, dəri və doridən məmələtlərin, ayaqqabıların istehsalı sahələrində 378 milyon manatlıq məhsul istehsal edilib.



Azərbaycan Memarlar İttifaqının Qarabağ ərazisində regional bölmələri yaradılacaq

Azərbaycan Memarlar İttifaqının Katibi toరəfdən Qarabağ ərazisində qurulan iki regional bölmənin - Yuxarı Qarabağ üzrə Şuşa şəhərində və Ağdam üzrə Ağdam şəhərində yaradılması barədə qərar qəbul edilib.



İttifaqdan bildirilib ki, Şuşa və Ağdam rayon icra hakimiyyəti başçılarının daşətəklədiyi ilə qərara uyğun olaraq, imkan yaranan kimli Azərbaycan Memarlar İttifaqı Katibliyinin nümayəndəliyinin Şuşa və Ağdam yerli icra hakimiyyəti orqanları ilə birlikdə təşkilatı məsələləri hell etmək üçün Şuşa və Ağdam şəhərlərinə yollanması nəzərdə tutulub.

Auditorlar Palatası elmi-praktik konfrans keçirəcək



Azərbaycan İqtisadçılar İttifaqı və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə noyabrın 24-də "Qələbəyə apar" yol: iqtisadiyyat güclü olan dövlət hər şeyə qadır" mövzusunda onlayn elmi-praktik konfrans keçiriləcək.

Məqsəd Prezident İlham Əliyevin mührəbəndən sonrakı dövrde işğal olunmuş ərazilərin bərpasına dair konseptual təklif və göstərişlərinin reallaşdırılması istiqamətində zəruri tədbirlərin işlənilər hazırlanması və həyata keçirilməsi sahəsində elmi-praktik ehemmiyyət kəsb edən tövsiyələrin müəyyənləşdirilməsidir. Konfransda Milli Məclisin deputatı, ake-

demik Ziyad Saməzdəzadə, Auditorlar Palatasının sədri, professor Vahid Novruzov, Azərbaycan Milli Elmlər Akademiyasının mübər üzvü, professor Akif Musayev və Auditorlar Palatasının bir qrup əməkdaşları və üzvləri mərakeşlərə çıxış edəcəklər.

İnformasiya və rabitə müəssisələri 1,8 milyard manatlıq xidmətlər göstərib

İnformasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfdən yanvar-oktyabr aylarında avvalı ilin müvafiq dövrü ilə müqayisədən 1,4 faiz artaralı 1 milyard 801,1 milyon manat təqib edib ki, onun da 73,2 faizi olub tərəfdən istehlak olub.

Bu sahədə alda edilmiş gəlirin 80,7 faizi qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gelirin 41,9 faizi və ya 754,4 milyon manatlıq mobil telefon rabitəsi sahədən istehlak olub.

Bu sahədən əldə edilmiş gəlirin 80,7 faizi qeyri-dövlət sektorunun payına düşüb. Xidmətlərdən əldə edilən gelirin 41,9 faizi və ya 754,4 milyon manatlıq mobil telefon rabitəsi sahədən istehlak olub.

Rayonda taxiçilərin inkişafı ilə də bağlı ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədilə payızlı taxi ekileyek 14 min hektar sahədən vaxtında şum aparılmış, toxum, mineral gübə tədarük olunmuş və digər zəruri tədbirlər görülmüşdür. Hazırda sepiş davam edir. Kür çayında suyun azlığı, həbələ Müğan çayında yağışın yağınaması sahədən əkinlərin suvarılması, normal çoxluq olunmasında müəyyən problemlər yaranmışdır. Lakin əkinçilər biliirlər ki, təbiət mərhəmətlər, o, inşanlı heç vaxt ümidişsən qoymur.

Seyran CAVADOV,
"Azərbaycan"



Məlumdur ki, pambıqcılıq Salyanın iqtisadiyyatında mühüm yer tutur. Sovet sisteminin süütundan sonra bu qıymetli məhsulun istehsali sıfır veziyətine enmişdi. Bu da onunla bağlı idi ki, pambıqcı satınalma qiyməti çox aşağı idi. Bu səbəbdə pambıqcılığın inkişaf üçün, ilk növbədə, xam məhsulun satınalma qiyməti artırıldı. Pambıqcılar bunun behərsin birinci il gündür. Sahəye maraq artı. Növbəti illər istehsal daima yüksək şəkildə yüksəlməyə başlaşdır.

Bu gün pambıqcılıq rayonlarında olğunuş kimi ehtiramla torpaq-tapsırdılar. Valideynlər "Vətən sağ olsun!" deyərək başlarını dik tutular. Bu gün de ölkəmizdə her bir sahə saat mexanizmi kimi işləməkdədir. Hami, o cümlədən salyaniyalı yaxşı biliirlər ki, güclü ordu güclü iqtisadiyyat üzərində yaranır. Ona görə də min zəhmətle yetişirdikləri kənd təsərrüfatı məhsullarını vaxtında və keyfiyyətən toplamaq üçün böyük ezməla çalışırlar.

Cari ilin başlangıcında rayonda 1000 fermer və torpaq mülkiyyətçiləri ilə qış aylarındaki dövr isə nisbi fasılı kimi qəbul edilir. Lakin bu dövrün özünən de vezifələri var - sum qaldırılması, ois aratının aparılması, su kanallarının lildən temizləni-

ması, hidrotexnikli qurğuların təmiri, mal-qarannı qarlı-səxtili günlərdən sağlam ve gümrah çıxarılması, texnikanın yaş-tarlı işlərinə hazırlanması və s. Ele ona görə də rayon icra hakimiyyətinin nezdində Aqrar Şura yaradılmışdır. Vəzifəli şəxslərdən, təcərübəli mətəxessislərdən ibarət olan şura qəbul edilmiş fealiyyət programı çərçivəsində hemin məsələlərin vaxtında həll edilməsinə nəzarət funksiyasını həyata keçirir.

Rayonda taxiçilərin inkişafı ilə də bağlı ardıcıl tədbirlər həyata keçirilir. Bu məqsədilə payızlı taxi ekileyek 14 min hektar sahədən vaxtında şum aparılmış, toxum, mineral gübə tədarük olunmuş və digər zəruri tədbirlər görülmüşdür. Hazırda sepiş davam edir. Kür çayında suyun azlığı, həbələ Müğan çayında yağışın yağınaması sahədən əkinlərin suvarılması, normal çoxluq olunmasında müəyyən problemlər yaranmışdır. Lakin əkinçilər biliirlər ki, təbiət mərhəmətlər, o, inşanlı heç vaxt ümidişsən qoymur.

Informasiyaların hazırlanmasında AZƏFTAC-in materiallarından istifadə olunmuşdur.



Azərbaycanın haqqı savaşı xarici mətbuatda



Ispaniyaların geniş oxucu auditoriyasına malik "La Vanguardia" qəzetiñin elektron versiyasında dərc olunmuş yazi Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin "Rossiya 24" televizion məsahibəsində Qarabağla bağlı deñiyi fikirler yer alıb.

AZERTAC xəber verir ki, yəzidə Vladimir Putinin beynəlxalq hüquqa əsasən Qarabın Azərbaycanın ayrılmış tərkib hissəsi olması, hətta Ermenistanın beñ qondarma qurumun "müstəqilliyi"ni rəməmisi ilə bağlı fikirleri eks olunub.

Rusiya Prezidenti qeyd edir ki, Azərbaycan Ermenistan ərazisine hücum etməvə buna görə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı döyüslərə müdaxile edə bilməzdi.

Yazida, hemçinin Vladimir Putinin "əlde edilən üçtərəfi razılışmadan imtiyaz etməsi" Ermenistan üçün "intihar" oları" fikri yer alıb.



Noyabrin 18-də xarici jurnalistlər işgaldən azad olunmuş Füzuli şəhərinə sefer zamanı orada Ermenistanın tərədiyi mühərbi cinayətlərinin ağır neticeyələri ilə tanış olublar. Media nümayəndələri arasında "Əl-Cəzira" kanalının mübübü ilə.

AZERTAC xəber verir ki, kanal Füzuli şəhərindən sütət yaymayıb.

Sütətdə bildirilir ki, demek olar bütün Füzuli şəhəri dañılardır içindədir. Azərbaycan hökuməti dəymış ziyanı qıymətləndirmək üçün xarici ekspertlərə dəvet edəcəyini və tərədiyi mühərbi cinayətlərinə, vəndləzim aktlarına görə Ermenistanı beynəlxalq məhkəməye vereçəyi bildirilir.

Sütətdə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının xarici siyaset məsələləri şöbəsinin müdürü Hikmet Hacıyevlə müsahibə de yer alıb.

Prezidentin köməkçisi bildirilir ki, bu dañılardır Ermenistanın Füzuli şəhərini vandallizmə məruz qoymasının neticəsidir. Füzuli işğaldən əvvəl Azərbaycanın en böyük şəhərlərindən biri idi. Azərbaycan artıq şəhərsalma işlərinə başlayıb. Daha sonra biz Füzulinə ve işgaldən azad olunmuş digər erazilərə məcburi kökünləri qaytaracaq. Beynəlxalq ic-timaiyyət bunulunda da Ermenistanla Azərbaycan arasındaki fərqi görəcək. Hami Ermenistanın dañıcı fealiyyətinin ve Azərbaycanın quruluşlu işlərinin bir daha şahidi olacaq. Tebib ki, Ermenistan vandalizm və insanlıqın qarşı mühərbi cinayəti emellerine görə məsuliyət daşımışdır. Biz beynəlxalq məhkəməcə edəcəyik.

Hikmet Hacıyev işğaldən azad edilmiş erazilərdə heç bir infrastrukturun qalmadığını, hətta bir binanın bələ olmadığını bildirib. O, bütün bu erazilərin ermenilər tərəfindən minaladığını diq-qətətirdir.



Özbekistannın "azon.uz" və "dar-yo.uz" portalları Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldən azad olunan Füzuli və Cəbrayı rayonlarına, o cümləden Füzuli və Cəbrayı şəhərləri seferləri barədə məqalələr yayıb.

AZERTAC xəber verir ki, məqalələrdə dövlət başçısının bu şəhərlərin ermenilər tərəfindən dañılmasına ilə bağlı fikirləri eks olunub.

Yazılarda Azərbaycan Prezidentinin istinadı deñili: "Men deməsim, bir dəha demək istiyəm ki, beynəlxalq qurumlar gelecek, ekspertlər gelecek, bütün ziyan hesablanacaq. Otuz il ərzində bize vurulmuş ziyan hesablanacaq. Bu günlərdə Kelbacarı dağıdan, meşələri qırın, binaları, məktəbləri yandıran düşmən onun da cavabını verəcək".



İkinci Dünya müharibəsi illərində ermənilər nasislərə six eməkdaşlıq ediblər. Bu gün nasislərə hemin erməni ələtlərini Ermənistanda milli qəhrəmanlar kimi təqdim edirlər. Yerevanın mərkəzində Njedenin böyük heykəli "bəzəyi". Bundan əlavə, Yerevanda bir metro stansiyasına və bir meydana Njedenin adı verilib. Ermenistan hökuməti nasislərin dəha bir meşhur olalıtlının - general Dro adı ilə dəha çox tənmiş Drastamat Kanayanın xatirəsinə hörməti olaraq Drastamat Kanayan adına Milli Strateji Tədqiqatlar İstítutu yaradı. Beləliklə, Ermenistan qatılımlı sənədləri meqələsi dərc edilib.

AZERTAC xəber verir ki, materialda Azərbaycan yəhudi dəmək olar məsələlərindən dinc yaşına yaşıbmış, bu ölkənin tolerantlıq və multikulturalizm ənənələri, ermenilər Azərbaycanın qarşı təcavüzu və bu ilin sentyabr-noyabr aylarında ölkə ərazilərinin erməni işğalından azad edilməsindən bəhs olunur.

Müellif yazır ki, Azərbaycan ilə Ermenistan arasında 44 günlük müharibə novayır 10-da başa çatıb. Ermenistan atəsi dayandırmışa və işgal etdiyi əraziləri terk etməyə razılıqla məcburiyyətində qalıb. Son 30 ilde Ermenistan suveren Azərbaycan ərazisinin 20 faizi işgal altında saxlayırdı. 800 minə yaxın azərbaycanlı ölkə daxilində zorla köçürüüb, münacişinə evvelində 250 minə yaxın azərbaycanlı Ermenistan danışmaqda.

Müellif yazır ki, Azərbaycanın işgalindən 10-12 yaşlı qızıl üzüsü şəhərinin başa çatmasından sonra yüz yüzlərə qəhrəmanlarından biri Albert Aqarunovun fədakarçasına döyüdüyü və 1992-ci ilde erməni snayperin atəsi nəticəsində hələk olduğu yerdə. Aqarunovun heyati azərbaycanlı mühərbi qəhrəmanı olun yəhudinin heyat təxəssidir. Bu, Azərbaycanın məsələman, yəhudi və xristian məzəhəbi vətəndaşları arasında dostluğun və dinc yaşına şəhərinə nümunəsidir.

Müellif qeyd edir ki, Aqarunov 1991-ci ilde erməni təcavüzarlarla qarşı kənənələrən ələrənək 10-12 yaşlı qızıl üzüsü şəhərinin başa çatmasından sonra yüz yüzlərə qəhrəmanlarından biri Albert Aqarunovun fədakarçasına döyüdüyü və 1992-ci ilde erməni snayperin atəsi nəticəsində hələk olduğu yerdə. Aqarunovun heyati azərbaycanlı mühərbi qəhrəmanı olun yəhudiinin heyat təxəssidir.

Müellif yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Bununla beraber, qeyd etmək lazımdır ki, dünən 17-ci ilə 18-ci ilər arasında ələrənək 10-12 yaşlı qızıl üzüsü şəhərinin başa çatmasından sonra yüz yüzlərə qəhrəmanı olun yəhudiinin heyat təxəssidir. Azərbaycanın dövləti vətəndaşları arasında ələrənək 10-12 yaşlı qızıl üzüsü şəhərinin başa çatmasından sonra yüz yüzlərə qəhrəmanı olun yəhudiinin heyat təxəssidir. Yedəyəvər yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Yedəyəvər yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Müellif yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Müellif yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Müellif yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Müellif yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Müellif yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Müellif yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Müellif yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Müellif yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Müellif yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Müellif yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Müellif yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Müellif yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Müellif yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Müellif yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Müellif yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Müellif yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Müellif yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Müellif yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Müellif yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Müellif yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Müellif yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Müellif yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Müellif yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Müellif yazır ki, Albert Şəhidlər xiyabanında dəfn edilib. O, Azərbaycanın Milli Qəhrəmanı fəxri adına layıq görülüyür ilk döyüdüçənlərindən biri olub. Bakı küçələrindən birincə Albert Aqarunovun adı verilib, keçən il həmin küçədə onun adısi açılıb.

Mü

